



Hüquq və vergi yenilikləri

Bu buraxılışda aşağıdakı məsələlərin icmalını diqqətinizə çatdırmaq istərdik:

- Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişiklik edilmişdir.
- Azərbaycan Respublikasının "Sosial sığorta haqqında" Qanununa dəyişiklik edilmişdir.
- Texnologiyalar parkının rezidentləri və onlar tərəfindən əmək fəaliyyətinə cəlb edilən informasiya və kommunikasiya texnologiyaları sahəsinin mütəxəssisləri üçün müvəqqəti yaşamaq və iş icazələrinin alınması qaydaları yumşaldılmışdır.

Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişiklik edilmişdir

27 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ("Qanun") qəbul olunmuşdur.

Qanuna əsasən, texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar sistem integrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini (o cümlədən həmin fəaliyyətin həyata keçirilməsindən irəli gələrək alıcılara göstərilən təkmilləşmə, texniki dəstək və təlim xidmətləri) həyata keçirən şəxslər də texnologiyalar parkının rezidenti hesab olunurlar ("kənar rezidentlər").

Kənar rezidentlərə texnologiyalar parkının qeydiyyat şəhadətnaməsinin alındığı hesabat ilindən başlayaraq 10 il müddətinə aşağıdakı vergi azad olmaları tətbiq edilir:

- Hüquqi şəxsin mənfəət vergisi
- Kənar rezidentlər tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində tutulan vergi
- Əmlak və Torpaq vergisi

Həmçinin, kənar rezidentlər tərəfindən cəlb edilən fiziki şəxslərin maddəli işdən əldə edilən aylıq gəlirlərindən fiziki şəxsin gəlir vergisi aşağıdakı qaydada tutulur:

- 2023-cü il yanvarın 1-dən 3 il müddətində aylıq gəlir 8000 manatadək olduqda 0 faiz, 8000 manatdan çox olan məbləğin 5 faizi.

- 2026-cı il yanvarın 1-dən 7 il müddətində aylıq gəlirin 5 faizi.

Qeyd etmək lazımdır ki, hüquqi şəxsin mənfəət vergisi, əmlak və torpaq vergisi güzəştləri texnologiyalar parkının kənar rezidentləri olan hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərə münasibətdə də tətbiq edilir.

Bu Qanun 1 yanvar 2023-cü ildə qüvvəyə minmişdir.

Azərbaycan Respublikasının “Sosial sığorta haqqında” Qanununa dəyişiklik edilməmişdir

27 dekabr 2022-ci il tarixində “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (“Qanun”) qəbul olunmuşdur.

Dəyişikliklərə əsasən, texnologiyalar parkının rezidenti (o cümlədən sistem integrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər), onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı, habelə bu şəxslər tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən fiziki şəxslər 2023-cü il yanvarın 1-dən 10 il müddətində məcburi dövlət sosial sığorta haqqını öz seçimlərindən asılı olaraq aşağıdakı qaydada ödəmək imkanı əldə edirlər:

- Minimum aylıq əməkhaqqı məbləğinin dörd misli miqdarından
- Adi qaydada – muzzdlu işdən əldə edilən gəlirdən

Həmçinin qeyd edək ki, Qanuna əsasən, texnologiyalar parkının rezidenti (o cümlədən sistem integrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər), onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2023-cü il yanvarın 1-dən 10 il müddətində məcburi dövlət sosial sığorta haqqını ödəməkdən azad edirlər.

Texnologiyalar parkının rezidentləri və onlar tərəfindən əmək fəaliyyətinə cəlb edilən informasiya və kommunikasiya texnologiyaları sahəsinin mütəxəssisləri üçün müvəqqəti yaşamaq və iş icazələrinin alınması qaydaları yumşaldılmışdır

27 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.

Dəyişikliyə əsasən, əcnəbi və vətəndaşlığı olmayan texnologiyalar parkının rezidenti (hüquqi şəxsə münasibətdə onun rəhbəri və müavinləri vəzifəsini tutanlar) və həmin rezident tərəfindən əmək fəaliyyətinə cəlb edilən informasiya və kommunikasiya texnologiyaları sahəsində təcrübəsi olan mütəxəssislər iş icazəsi almadan Azərbaycan Respublikasının ərazisində əmək fəaliyyəti ilə məşğul ola bilərlər. Həmçinin, dəyişikliyə əsasən, sözügedən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bu əsasla iş icazəsi almadan Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq hüququnu əldə edirlər.

Bu dəyişiklik 2023-cü il yanvarın 1-dən qüvvəyə minmişdir.

Əlaqə üçün:

Biz hazırkı icmalın sizin üçün faydalı olmasına ümid edirik. Daha ətraflı məlumat üçün aşağıdakı mütəxəssislər ilə əlaqə saxlamağınız xahiş olunur:



Arzu Hacıyeva
Partnyor, Vergi və hüquq xidmətləri
Tel: +994 (12) 490 7020
arzu.hajiyeva@az.ey.com



Səbinə Xəlilova
Direktor, Vergi və hüquq xidmətləri
Tel: +994 (12) 490 7020
sabina.khalilova@az.ey.com



Məmməd Balacanov
Baş Menecer, Hüquq xidmətinin rəhbəri,
Vergi və hüquq xidmətləri
Tel: +994 (12) 490 7020
mammad.balajanov@az.ey.com

EY | Daha yaxşı iş dünyasını qururuq

EY şirkəti, müştərilər, əməkdaşlar və bütövlükdə cəmiyyət üçün uzunmüddətli dəyərin yaradılmasına və kapital bazarlarına inamın artırılmasına töhfə verməklə daha yaxşı iş dünyasının qurulmasına çalışır.

EY şirkətinin çoxprofilli komandaları dünyanın 150-dən çox ölkəsində təmsil olunur. İnformasiya və texnologiyalardan istifadə edərək əməkdaşlarımız məlumatların doğruluğunu təsdiq etməklə etimadı təmin edir və müştərilərə fəaliyyətlərini uğurla inkişaf və transformasiya etdirməyə kömək edirlər.

EY şirkətinin audit, konsaltinq, hüquq, strategiya, vergi və sövdələşmələr sahəsində mütəxəssisləri bu gün dünyamızın üzləşdiyi mürəkkəb məsələlərə yeni cavablar tapmaq üçün düzgün suallar verirlər.

EY adı, hər biri müstəqil hüquqi şəxs olan Ernst & Young Qlobal Limited qlobal şirkətlər şəbəkəsinin bir və ya daha çox üzvünə aiddir. Ernst & Young Global Limited, üzvlərinin zəmanətləri ilə məhdudlaşan Böyük Britaniya şirkəti olaraq, müştərilərə xidmət göstərmir. EY şirkəti tərəfindən fərdi məlumatların toplanması və istifadə edilməsinə dair məlumatlar, habelə məlumatların qorunması haqqında qanunvericiliyə uyğun olaraq fiziki şəxslərin hüquqları ey.com/privacy səhifəsində təqdim edilir. Daha ətraflı məlumat almaq üçün buraya müraciət edə bilərsiniz: ey.com

EY, Qafqaz və Mərkəzi Asiyadan olan şirkətlərlə əməkdaşlıq edir və onlara biznes məqsədlərinə çatmağa köməklik göstərir. Almatı, Bakı, Bişkek, Nur-Sultan, Daşkənd, Tbilisi və digər şəhərlərdə yerləşən 8 ofisimizdə 1300-dən çox mütəxəssis çalışır.

© 2023-cü il Ernst & Yanq Holdings (SiAyEs) B.Vi.
Bütün hüquqlar qorunur.

Hazırkı nəşr diqqət ilə hazırlanmışdır, lakin ona daxil edilmiş məlumat zəruri olaraq qısa xülasə şəklinə təqdim edilir və buna görə də ümumi xarakter daşıyır və ətraflı araşdırmanın və ya peşəkar rəyin əvəzi kimi nəzərdə tutulmamışdır. "EY" hazırkı nəşrə daxil edilmiş məlumata əsaslanaraq hərəkət etmiş və ya etməmiş hər hansı şəxsə dəyən ziyana görə heç bir məsuliyyəti üzərinə götürmür. Hər hansı xüsusi hal ilə bağlı olaraq istinad müvafiq məsləhətçiyə edilməlidir.

ey.com/az